

RAZILAŞDIRILMIŞDIR:

Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin
Dövlət Sığorta Nəzarəti
Xidmətinin rəisi

TƏSDİQ EDİRƏM:

“AtaSığorta”
Açıq Səhmdar Cəmiyyətinin
İdarə Heyətinin sədri

_____ N.C.Xəlilov

“__” _____ 2015-ci il

_____ M.F.Əliyev

“__” _____ 2015-ci il

KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN SIĞORTASI QAYDALARI

KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN SİĞORTASI QAYDALARI

ÜMUMİ MÜDDƏALAR

Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

SİĞORTA SİNFİ

Bu sığorta qaydaları ilə müəyyən olunan sığorta növü kənd təsərrüfatı bitkilərinin sığortası sinfinə aiddir.

ÜMUMİ ANLAYIŞLAR

Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilerin, dəyən zərərin əvəzinin və ya razılışdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razlaşma;

Sığortaçı - "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan sığorta şirkəti;

Sığortalı - sığorta haqqı ödəyərək, kənd təsərrüfatı bitkilərini sığorta etdirən sığorta müqaviləsinin tərəfi;

Sığorta olunan - əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxs;

Faydalanan şəxs - sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdır, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.

Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın kənd təsərrüfatı bitkiləri ilə bağlı qanunazidd olmayan hər hansı əmlak mənafeyi;

Sığorta predmeti - sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak və ya hal;

Qismən sığorta - müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəə sığorta müqaviləsində eks edilmiş olsun.

Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilerin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur. Sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.

- **Şərtli azadolma** - məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda zərər məbləğindən azadolma məbləği çıxılmır.
- **Şərtsiz azadolma** - məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.

Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;

Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddi;

MADDƏ 1. SİĞORTANIN TƏMİNATININ ƏHATƏ DAİRƏSİ

Bu sığorta qaydaları ilə sığorta müqaviləsi üzrə müəyyən edilmiş risklər nəticəsində kənd təsərrüfatı bitkilərinə dəyən ziyan və zərərlərə təminat verilir.

MADDƏ 2. SİĞORTA TƏMİNATI

Bu sığorta qaydaları ilə aşağıda göstərilən bitkilərin biri və ya bir neçəsi ilə bağlı sığorta təminatı verilə bilər:

- 2.1. Tarla bitkilərində;
 - 1.1.1. Taxillarda və dənli bitkilərdə : dən
 - 1.1.2. Lifli bitkilərdə : lif
 - 1.1.3. Pambıqda : xam pambıq
 - 1.1.4. Toxumu yağlı olan bitkilərdə : toxum
 - 1.1.5. Əsas məhsulu gövdədən ibarət bitkilərdə : gövdə
 - 1.1.6. Əsas məhsulu kökündə və dibində olan bitkilərdə : kök və dib
 - 1.1.7. Əsas məhsulu yarpaqdan ibarət olan bitkilərdə : yarpaq
 - 1.1.8. Toxumluq məqsədi ilə yetişdirilən yem bitkilərində : toxum
- 2.2. Calaq, şitil və digər bu kimi məhsullarda sığorta məbləği heç bir nisbət ayrılmazı tətbiq edilmədən məhsulu bütövlükə əhatə edir.
- 2.3. Yaşıl yem bitkilərində sığorta məbləği biçinlərin sayına əsasən hesablanır.
- 2.4. Bağ, bağça və zeytin bağları sığortalandığı zaman sığorta məbləği meyvə və zeytunu əhatə edir.
- 2.5. Bir neçə dəfə məhsul verən bitkilərdə hər bir məhsul yiğimi üzrə sığorta məbləğinə müvafiq məhsulun xüsusiyyətlərinə görə hesablanaraq sığorta müqaviləsinə yazılır.
- 2.6. Sığortalının təklifi ilə köməkçi mehsullar da əsas məhsulun müəyyən bir nisbəti daxilində və müqavilədə ayrıca olaraq göstərilməsi şərtiylə sığorta dəyərinə daxil edilə bilər, lakin köməkçi mehsullar ayrıraqda sığorta oluna bilməz.

MADDƏ 3. SİĞORTA RİSKLƏRİ

Sığorta təminatına aşağıdakı hallardan biri və ya bir neçəsi nəticəsində dəyən ziyan və zərərlər daxil edilə bilər:

- 3.1. Şaxta vurması nəticəsində məhsuldarlıqda baş verə biləcək itkilər;
- 3.2. Toplanması, biçilməsi, çıxarılması və ya dərilməsi başa çatmamış məhsullara yanğın, ildirim və partlayış nəticəsində dəyən zərərlər;
- 3.3. Dolunun ağaclarla vurduğu zərərlər;
- 3.4. Dolunun göyərti, meyvə və çiçəklərdə əmələ gətirəcəyi məhsul itkisi;
- 3.5. Tətil, lokaut, ixtişaş və xalq hərəkatları və bunların qarşısını almaq və ya təsir gücünü azaltmaq üçün səlahiyyətli orqanlar tərəfindən həyata keçirilən tədbirlərin səbəb olduğu zərər və itkilər;
- 3.6. Məhsullara üçüncü şəxslər tərəfindən qəsdən vurulan zərərlər;
- 3.7. Terror aktları, terrordan irəli gələn sabotajlar və onlar nəticəsində dəyən zərərlər;
- 3.8. Sel və su basqınları, qasırga, zəlzələ və vulkan püşkürməsi nəticəsində dəyən ziyan və zərərlər;
- 3.9. Xəstəlik və ziyانvericilərin yayılması və hücumu nəticəsində dəyən ziyan və zərərlər.

MADDƏ 4. SİĞORTA RİSKLƏRİNDƏN İSTİŞNALAR

Aşağıdakı hallarda dəyən ziyan və zərərlərə sığorta təminatı verilmir:

- 4.1. Tarlada saxlanılan və vaxtında daşınmayan məhsullara dəyən zərərlər;
- 4.2. Sığortalının özünün və ya hərəkətlərinə görə məsuliyyət daşıdığı şəxslərin qəsdən etdikləri hərəkətlər və ya kobud səhvleri nəticəsində dəyən ziyan və zərərlər;
- 4.3. Nüvə partlayışı, radyasiya və radioaktiv çırqlanmə, habelə bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlərin səbəb olduğu hər cür zərər və itkilər;
- 4.4. Səlahiyyətli orqanların sığortalanmış məhsul və ərazidən istifadə etməsinin səbəb olduğu zərər və itkilər;
- 4.5. Müharibə, hər cür hərbi hərəkatlar, istila, xarici düşmən basqınları, (mühəribə elan edilib-edilməməsindən asılı olmayaraq), daxili münaqişə, üsyən, qiyam və bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlərin səbəb olduğu zərər və itkilər.

MADDƏ 5. SİĞORTANIN ƏHATƏ ETDİYİ ƏRAZİ

- 5.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
- 5.2. Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi tərəflərin yazılı razılığı ilə dəyişdirilə bilər.

MADDƏ 6. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

6.1. Sığortalının hüquqları:

- 6.1.1. sığorta müqaviləsi bağlanarken sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fealiyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq;
- 6.1.2. sığorta şəhadətnaməsi itdiyi halda sığortaçıdan onun dublikatını almaq;
- 6.1.3. sığorta müqaviləsinin şərtləri və bu Qaydalar barədə sığortaçıdan izahatlar almaq;
- 6.1.4. sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;
- 6.1.5. qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;

6.2. Sığortalının vəzifələri:

- 6.2.1. sığortalanma haqqında ərizədə qoyulan suallara doğru cavablar vermək;
- 6.2.2. sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətə və miqdarda ödəmək;
- 6.2.3. sığortaçını sığorta hadisəsi barədə yazılı şəkildə məlumatlandırməq. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir;
- 6.2.4. sığorta müqaviləsi bağlanarken sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum olan, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək;
- 6.2.5. Sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığortalı sığorta riskinin dəyişməsinə təsir göstərə bilən hallar barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat verməlidir;
- 6.2.6. qanunla və bu Qaydalarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək;

6.3. Sığortaçının hüquqları:

- 6.3.1. sığortalının verdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
- 6.3.2. sığortalının sığortalanma haqqında ərizədə qoyulan suallara qəsdən həqiqətə uyğun olmayan cavablar verməsini sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən sonra aşkar edildikdə, həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;
- 6.3.5. qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;

6.4. Sığortaçının vəzifələri:

- 6.4.1. sığortalıya bu Qaydalar əlavə edilmiş sığorta şəhadətnaməsi vermək;
- 6.4.2. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu göndərmək;
- 6.4.3. qanunla və bu Qaydalarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

- 6.5. Aşağıdakı hallarda sığortaçının sığortalı qarşısında öhdəlikləri tam olaraq yerinə yetirilmiş hesab edilir:
- 6.5.1. Sığorta müqaviləsi üzrə verilmiş sığorta ödənişlərinin ümumi həcmi ümumi sığorta məbləğinə bərabər olduqda;
 - 6.5.3. sığorta müqaviləsi üzrə sığorta məbləği ilk sığorta hadisəsi üzrə nəzərdə tutulduğu hallarda, ilk sığorta hadisəsi üzrə sığorta ödənişi verildikdə.

MADDƏ 7. SİĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SİĞORTALININ VƏZİFƏLƏRİ

- 7.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan sonra mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

- 7.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçuya məlumat vermiş sığortalı və ya sığorta olunan, həmçinin faydalanan şəxs bu Qaydaların 7.1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdərsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırılmalıdır.

7.3. Bu Qaydaların 7.1-ci bəndində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də siğorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə siğortaçıya xəbər verilməsi siğorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.

7.4. Siğorta hadisəsi zamanı siğortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir;

7.5. Siğortaçı siğorta hadisəsi və onun nəticələri ilə əlaqədar siğortalının bütün hərəkətləri üzərində nəzarət etmək və siğorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır;

7.6. Siğortalı siğorta hadisəsi nəticəsində zərər çekmiş siğorta predmetini siğortaçı baxış keçirənə qədər siğorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlamağa borcludur;

7.7. Siğortalı siğorta hadisəsinə aid bütün sənədləri və məlumatı siğortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və siğorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır;

7.8. Siğorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqtarda siğortaçı öz hesabına siğortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır;

7.9. Siğorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin ölçüsünü sübut etmək siğortalının vəzifəsidir;

7.10. Siğorta hadisəsi faktının və şəraitinin, eyni zamanda zərərin miqdarının sübut edilməsi üçün siğortalı malik olduğu və həmçinin qanunvericiliyə və adı təcrübəyə müvafiq olaraq əldə etməli olduğu bütün sənədləri siğortaçıya təqdim etməyə borcludur.

MADDƏ 8. SIĞORTA MƏBLƏĞİ

Siğorta məbləği siğortalanmış risklər üzrə siğortaçıının siğorta müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəliyinin son həddidir.

8.1. Siğorta predmetinin siğorta müqaviləsi bağlanan andakı həqiqi, yəni siğorta dəyərindən artıq məbləğdə eyni risklərdən iki və ya daha çox siğortaçıda siğortalanması halında (ikili və ya çoxqat siğorta halında), siğorta hadisəsi baş verdiyi zaman dəyən zərər üzrə siğortaçılarından hər biri onunla bağlanmış siğorta müqaviləsində nəzərdə tutulmuş siğorta məbləğinə mütənasib qaydada, ümumilikdə siğorta dəyərindən artıq olmamaq şərtile öhdəlik daşıyır;

8.2. Siğorta predmeti siğortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə siğorta müqaviləsi əsasında onun bazar dəyərindən artıq məbləğə siğorta etdirildikdə, bu məqsədilə bağlanmış hər bir siğorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda siğortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.

8.3. Siğorta məbləğinin hər bir siğorta predmeti və ya onun hissəsinə münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı siğorta müqaviləsində qeyd olunur.

8.4. Siğorta məbləği, əlavə bir müqavilə yoxdursa, qiymətləndirilməsi mümkün olan əsas məhsulun dəyərindən ibarət olur.

MADDƏ 9. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLER EDİLMƏSİ

9.1. Siğorta müqaviləsinin bağlanması

9.1.1. Siğorta müqaviləsi siğortalının siğortalanma haqqında ərizəsi əsasında bağlanır.

9.1.2. Siğorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanılır:

9.1.2.1. tərəflərin bu Qaydalar əsasında siğorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;

9.1.2.2. Siğortalının bu Qaydalarla tanış olmasını və onun şərtləri ilə razılışmasını yazılı qaydada təsdiq etməsi şərti ilə siğortaçı tərəfindən siğortalıya siğorta şəhadətnaməsinin verilməsi yolu ilə.

9.1.3. Bu Qaydaların 9.1.2.2.-ci yarımbəndində nəzərdə tutulmuş halda siğorta şəhadətnaməsində siğorta predmetinin siğortalandığı risklər konkret olaraq sadalanmalıdır.

9.1.4. Siğorta müqaviləsinin bu Qaydaların 9.1.2.-ci bəndində nəzərdə tutulmuş formaları elektron sənəd formasında da bağlana bilər.

9.2. Siğorta müqaviləsinə əlavələr və dəyişikliklərin edilmesi

9.2.1. Siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona tərəflərin razılığı ilə siğortalının vəziyyətini bu Qaydaların şərtlərinə nisbətən pisləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır.

9.2.2. Sığortaçı sığorta müqaviləsinin qüvvədə olduğu müddətde sığorta riskinin artmasına səbəb olan dəyişikliklər barədə məlumat alıqdə sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqqının artırılmasını tələb edə bilər. Sığortalı bu tələblə razılaşmadıqdə, sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsini tələb edə bilər

MADDƏ 10. SİĞORTA MÜDDƏTİ VƏ SİĞORTA HAQQI

- 10.1. Sığortanın müddəti sığorta müqaviləsi ilə müəyyən olunur.
- 10.2. Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta müqaviləsində göstərilən sığorta müddətinin başlanması tarixində yaranır, bu şərtlə ki, sığorta haqqı və ya onun sığorta müqaviləsi ilə müəyyən olunmuş ilk hissəsi həmin tarixdən etibarən 1 aydan gec olmayıaraq ödənilmiş olsun.
- 10.3. Sığorta haqqının sığorta müqaviləsi ilə müəyyən olunmuş növbəti hissəsi sığorta müqaviləsində həmin hissənin ödənilmə tarixi kimi müəyyən edilən tarixdən sonrakı 15 gün müddətində ödənilmədikdə, sığorta müqaviləsi həmin müddətin başa çatması ilə qüvvədən düşmüş hesab olunur.

MADDƏ 11. SİĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ

11.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

- 11.1.1. sığorta predmeti artıq mövcud olmadıqdə;
- 11.1.2. aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs ölükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:
 - 11.1.2.1. sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs ölürsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir.
 - 11.1.2.2. sığorta müqaviləsində başqa şərtlər müəyyən edilməmişdirse, sığortalının hüquq və vəzifələri sığorta predmeti olan miras əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir.
 - 11.1.2.3. sığortalı olan hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrə yenidən təşkil edildikdə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri müvafiq hüquq varisine keçir.
- 11.1.3. sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunanın ölüyü halda sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
- 11.1.4. sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkileşdirilərkən, sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkileşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə, əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir;
- 11.1.5. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqdə və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqdə;
- 11.1.6. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
- 11.1.7. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
- 11.1.8. sığorta marağı artıq mövcud olmadıqdə;

- 11.1.9. siğortalı və ya siğortaçı siğorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.
- 11.2. Siğorta müqaviləsinin qüvvədə olduğu dövrdə siğortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirse, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət siğortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə siğortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.

MADDƏ 12. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏ İLƏ BAĞLI XƏBƏRDAR ETMƏ

- 12.1. Siğorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda, bu Qaydaların 12.2-ci bəndi nəzərə alınmaqla, müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
- 12.2. Siğorta müqaviləsinə bu Qaydaların 11.1.9-cu yarımbəndinə uyğun olaraq, siğortalının və ya siğortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (siğorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbinə əsaslandırdığı yazılı bildiriş göndərməlidir.

MADDƏ 13. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ

- 13.1. Siğorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi halında siğorta haqlarının müvafiq hissəsinin qaytarılması ilə bağlı münasibətlər aşağıdakı qaydada həll edilir.
- 13.1.1. Siğorta müqaviləsinə (qrup halında siğorta zamanı həm də müqaviləyə hər hansı bir siğorta predmetinə münasibətdə) siğortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, siğortaçı həmin müqavilə üzrə (qrup halında siğorta zamanı isə müqavilənin hər hansı siğorta predmeti ilə bağlı siğorta haqqına mütənasib olan) siğorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxməqla həmin müddət üçün siğorta haqlarını ona qaytarır. Siğortalının siğorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi siğortaçının siğorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlırsa, siğortaçı siğorta haqlarını (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı bir siğorta predmeti üzrə ödənilmiş siğorta haqlarını) bütünlükle siğortalıya qaytarır.
- 13.1.2. Siğorta müqaviləsinə (qrup halında siğorta zamanı, həm də müqaviləyə hər hansı bir siğorta predmetinə münasibətdə) siğortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, siğorta haqlarını (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı bir siğorta predmeti üzrə ödənilmiş siğorta haqlarını) bütünlükle siğortalıya qaytarır; əgər bu tələb siğortalının siğorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlırsa, siğortaçı müqavilənin qurtarmamış müddəti üçün siğorta haqlarını (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı bir siğorta predmeti üzrə ödənilmiş siğorta haqlarını) qaytarır. Bu halda siğortaçı siğorta müqaviləsi üzrə (qrup halında siğorta zamanı isə müqavilənin hər hansı siğorta predmeti ilə bağlı siğorta haqqına mütənasib olan) siğorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
- 13.1.3. Siğorta müqaviləsinə (qrup halında siğorta zamanı, həm də müqaviləyə hər hansı bir siğorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək siğortaçı tərəfindən siğortalıya (və ya faydalanan şəxsə) ödənilmiş siğorta haqqına (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı bir siğorta predmeti üzrə ödənilmiş siğorta haqlarına) bərabər və ya ondan çox miqdarda siğorta ödənişi verilmişdirse, siğorta haqqı (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı bir siğorta predmeti üzrə ödənilmiş siğorta haqları) siğortalıya qaytarılmır.
- 13.1.4. Siğorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş siğorta haqqından (qrup halında siğorta zamanı, həm də müqavilənin hər hansı bir siğorta predmeti üzrə ödənilmiş siğorta haqlarından) az miqdarda siğorta ödənişi verilmişdirse, həmin siğorta haqqı məbləği ilə

siğorta ödənişi məbləği arasındaki fərq miqdardında siğorta haqqının siğortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 13.1.1.-ci və 13.1.2.-ci yarımbəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

13.1.5. Siğorta müqaviləsi bu Qaydaların 11.2-ci bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, siğortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında siğorta zamanı həm də müqavilənin hər hansı bir siğorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün siğorta haqlarını, bu Qaydaların 13.1.3.-cü və 13.1.4.-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, siğortalının qanuni nümayəndəsinə qaytarır.

MADDƏ 14. ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ

- 14.1. Siğorta hadisəsi nəticəsində dəymış zərərin miqdarını siğortalının, siğorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi siğorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində siğortaçı müəyyən edir.
- 14.2. Siğortaçı dəymış zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymış predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Siğorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi siğorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
- 14.3. Siğorta hadisəsi nəticəsində dəyən zərərin siğortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Siğorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
- 14.4. Siğorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və siğorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı siğortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.

MADDƏ 15. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ, SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

Siğorta ödənişi siğorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin siğorta müqaviləsinə uyğun olaraq siğortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

- 15.1. Siğorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir:
 - 15.1.1. siğorta hadisəsi baş verdikdə, siğortalının, siğorta olunanın və ya faydalanan şəxsin siğortaçıya ünvanilığı siğorta tələbi;
 - 15.1.2. siğorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilmelidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
 - 15.1.3. Siğorta hadisəsinin səbəblərinin və şəraitinin, həmçinin zərər məbləğinin müəyyənləşdirilməsi üçün Siğortaçı tərəfindən tələb edilən digər sənədlər;
- 15.2. Bu Qaydaların 15.1.-ci bəndində nəzərdə tutulan sənədlərdən sonuncusunun siğortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayıaraq siğortaçı siğorta ödənişini verməli, yaxud siğortalıya, siğorta olunana və ya faydalanan şəxse siğorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir;
- 15.3. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra siğorta hadisəsi üzrə siğorta ödənişi siğortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilir:
 - 15.3.1. zərər məbləğinin pul şəklində faydalanan şəxse ödənilməsi;
 - 15.3.2. siğorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün siğortalıya (siğorta olunana və ya faydalanan şəxse) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
 - 15.3.3. siğorta müqaviləsində nəzərdə tutulursa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında siğorta predmeti olan əmlakın dəyişdirilməsi.

- 15.4. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir;
- 15.5. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur, bu halda sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər.

MADDƏ 16. SİĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI

- 16.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
 - 16.1.1. Zərər bu Qaydalarla nəzərdə tutulmuş sığorta təminatı verilməyən hallarla bağlı olduqda;
 - 16.1.2. Bu Qaydaların 7.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda;
 - 16.1.3. aşağıdakı hallar istisna olmaqla, sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərər dəymmiş əmlakı sığorta hadisəsində dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməməsi nəticəsində sığortaçının zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdiqdə:
 - 16.1.3.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymmiş əmlakin sonrakı itkilər üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakin hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymış əmlakin hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqdə;
 - 16.1.3.2. sığortaçı sığorta hadisəsi barədə bu Qaydalarla nəzərdə tutulmuş qaydada məlumatlandırdıqdan 5 iş günü müddətində onun nümayəndəsi zərər dəymış əmlaka baxış keçirmədikdə;
 - 16.1.3.3. digər hallarda zərər dəymış əmlakin sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda;
 - 16.1.4. sığortalı sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün zəruri və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görmədikdə; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsayıdı, zərərin məbləği həmin həcmdə azalmış olardı;
 - 16.1.5. bu Qaydaların 16.2-ci bəndi nəzərə alınmaqla, sığortalının əmlak, sığorta olunan və (və ya) sığorta hadisəsi barəsində sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda;
 - 16.1.6. sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsiri olan şəxsdən və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıdan aldıqdə. Zərvuran və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçı zərərin əvəzini qismən ödəmiş olduqda, sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;
 - 16.1.7. baş vermiş hadisə sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə;
 - 16.1.8. sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsinin razılışdırıldıığı və ilk hissəsinin ödənildiyi halda növbəti hər hansı hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda.
- 16.2. Sığortaçı aşağıdakı hallarda sığorta ödənişinin verilməsindən imtina üçün müvafiq məlumatların verilməməsi, yaxud yanlış məlumatların verilməsi faktına əsaslanı bilməz:
 - 16.2.1. Sığorta müqaviləsi sığortalanma haqqında ərizə olmadan bağlandıqdə;
 - 16.2.2. sığortalanma haqqında ərizə sığortalı tərəfindən imzalanmadan tərtib edildikdə;
 - 16.2.3. sığortalanma haqqında ərizə formasında nəzərdə tutulan hər hansı məlumatın və ya məlumatların həmin ərizədə göstərilmədiyi halda, sığorta müqaviləsi bağlanmış olduqda;
 - 16.2.4. sığortalının sığortalanma haqqında ərizəyə əlavə edilən sənədlərdə yanlış məlumatların verilməsində təqsiri olmadıqdə;
 - 16.2.5. sığortalının sığortalanma haqqında ərizədə qəsdən yanlış məlumat verməsinin sığorta müqaviləsinin bağlılığı an sığortaçıya məlum olmasına baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduqda.
- 16.3. Bu Qaydaların 16.1.3-cü yarimbəndində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz.

16.4. Azərbaycan Respublikası Mülki Mecəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Mecəlləsində və Azərbaycan Respublikasının Cinayət Mecəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, siğorta hadisəsi onun baş verməsinə yönələn, siğorta müqaviləsi üzrə siğortalı və (və ya) siğorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs siğorta ödənişini almaq hüququndan məhrum olur.

MADDƏ 17. SUBROQASIYA HÜQUQU

- 17.1. Subroqasiya hüququ siğorta ödənişi almış şəxsin ona dəymmiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermİŞ siğortaçının istifadə etmək hüququndur.
- 17.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak siğortası üzrə siğorta ödənişini vermİŞ siğortaçaya subroqasiya qaydasında onun verdiyi siğorta ödənişi məbləğində keçir.
- 17.3. Faydalanan şəxs siğorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımı sənədlərlə siğortaçını təmin etməlidir.
- 17.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımı sənədləri siğortaçaya verməkdən imtina etdikdə, siğortaçı siğorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
- 17.5. Siğortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq siğorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini siğortalamış siğortaçaya, həmçinin dəyən zərərə görə siğortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

MADDƏ 18. SİĞORTA MÜQAVİLƏSİNİN QAYDALAR ÜZƏRİNĐƏ ÜSTÜNLÜYÜ

- 18.1. Siğorta müqaviləsi bağlanarkən siğortalı və siğortaçı bu Qaydaların müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
- 18.2. Bu Qaydalarda nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı hallarda tərəflərin razılığı ilə siğorta təminatına daxil edilə bilər.

MADDƏ 19. SİĞORTA MÜQAVİLƏSİNİN ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏMƏSİNƏ VƏ YA LAZIMI QAYDADA YERİNƏ YETİRİLMƏMƏSİNƏ GÖRƏ TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

- 19.1. Siğorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.

MADDƏ 20. XÜSUSİ ŞƏRTLƏR

- 20.1. Siğorta müqaviləsində qanunvericiliyə, əsas şərtlərə və bunlarla əlaqədar olan əlavə şərtlərə (klozlara) zidd olmayan xüsusi şərtlərdə yazılıa biler.

MADDƏ 21. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI

- 21.1. Siğorta müqaviləsi üzrə ortaya çıxan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir.
- 21.2. Razılığa gəlinmədiyi təqdirdə mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyində uyğun olaraq məhkəmə qaydasında həll edilir.
- 21.3. Siğorta müqaviləsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.